

Məktəbyaşlı uşaqlarda sağlam hayatı tərzinin formallaşması ilə bağlı  
problemlər və onların həlli yolları

Məhəmməd Əsgərov,

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və  
İdman Akademiyasının baş müəllimi  
mehemmed\_1976@mail.ru

Sabir Yolçuyev

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və  
İdman Akademiyasının baş müəllimi  
Sabir.Eldar@mail.ru

Rühəngiz Əsgərova

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və  
İdman Akademiyasının müəllimi  
asgerova\_82@mail.ru

Rəyçi: Şahin Tağıyev,  
pedaqogika üzrə elmlər doktoru, professor

*Məqalədə göstərilir ki, sağlamlıq insan hayatıının bütün sahələri üçün çox əhəmiyyətlidir. Sağlamlıq əmək proseslərinə müsbət təsir göstərməklə cəmiyyətin ictimai inkişaf dinamikasını gücləndirir. Məktəblilərin sağlam hayatı tərzinin ən vacib komponentlərindən biri də yaşa, cinsə və sağlamlıq vəziyyətinə görə istifadə edilən fiziki hərəkətlərdir.*

**Açar sözlər:** fiziki sağlamlıq, məktəbyaşlı uşaqlar, hayatı tərzi, fiziki hərəkətlər, fəal istirahət, gün rejimi, hərəkət çatışmazlığı, qidalanma rejimi, orqanizmin sağlamlığı

**Ключевые слова:** физическое здоровье, дети школьного возраста, образ жизни, физические упражнения, активный отдых, режим для, недостаток

движения, режим питания, здоровье организма

**Key words:** health, life-style, physical exercise, active rest, regime, lack of movement, nutrition

Bir qayda olaraq sağlam hayatı tərzinin tələblərini yerinə yetirən insanlar bir sıra əlamətlərinə görə digərlərindən

keşkin surətdə fərqlənlərlər. Buna baxmayaraq bütün insanlar öz sağlamlıqlarına lazım olan qədər diqqət yetirmirlər. Bu problemlərin həlli bilavasitə hər bir şəxsin və onu şəhət edən insanların dünyagörüşündən və intellektual səviyyəsindən asılıdır. Bir qayda olaraq bədən tarbiyasi və idməna bigana yanaşan valideyinlərin uşaqları fiziki hərəkət və idmən maşğolalarına maraq göstərmirlər. Sağlam hayatı tərzi ilə bağlı vərdişlərin məktəbəqədər yaş dövründə aşınması daha məqsədəyindür. Çünkü fiziki hərəkət, idmən maşğolələri, düzgün qidalanma, gün rejimina emal etmək və digər vərdişlər formalasdıqdan sonra adət halına çevrilir. Adətən, müasir uşaqlar evdə kompüterə, məktəbdə isə çip, kola, sıqareta meyilliliyi və digər zərərlə vərdişlər daha çox üzüntülük verirlər. Bu məsələnin müsbət həlli üçün, hər şeydən ovvə, valideyinlər öz həyat tərzləri ilə uşaqlara nümunə olmalıdır. Bu işdə ailə, məktəb və cəmiyyətin birgə fəaliyyət göstərməsi zəruridir. Bu vəzifəni həyata keçirəmək üçün fiziki vərbiya müəllimlərinin pəşəkar ustalıqları təkmilləşdirilməli və

valideynlərlə müvafiq maarifləndirici işlər aparılmalıdır.

İnsanın hayatı organizmın sağlamlıq vaziyetinden ve öz psixofizioloji potensialından düzgün istifada etmesinden asıldır. İnsan fəaliyyətinin bütün cəhətləri son nticədə sağlamlığın saviyisi ilə mifləyyan edilir.

"Sağlamlıq" anlayışının təsnifatlandırılması ilə bağlı müxtəlif fikirlər mövcuddur: 1) Sağlamlıq-xəstalıkların olmamasıdır; 2) "Sağlamlıq" və "norma" cinsi manə kəsb edirlər; sağlamlıq morfoloji, psixo-emosional və sosial-iqtisadi amillərin vəhdətidir (1). Bu təsnifatlandırmaların əsas məhiyyəti sağlamlılıqla xəstalinin ziddiyət təksil etməsindən ibarətdir.

Buna göre de "sağlımlı" anlayışı insanın emek, sosyal ve biyoloji funkcisyalarını tamın ede bilençek normal psixosomatik vaziyeti kimi karakterize eder.Yani sağlıklı sosyal ve biyoloji funkcisyaların tamın etmek için insanların normal vaziyettidir.

İnsanların sağlamlığı üçün  
ötesi şart onların sağlam hayatı  
arasında emel etməsidir. Sağlam  
hayat tərzi insan sağlığının  
burpa olmasına, möhkəmləndirməsi  
və qorunmasını təmin edən  
əlavə davranışlı qaydası və yaşam

tərzidir. Sağlam həyat tərzi həm tibbi, həm də sosial-iqtisadi kateqoriyadır. Sağlam həyat tərzinin formalşması cəmiyyətdə mövcud olan gigiyena mədəniyyətindən də asildir.

Sağlam hayatı ile zorlular arasında büyük ziddiyetler var. Yeniyetme ve gençlerin spirili içkilere ve işaret meyil göstergeleri sağlam hayatı tərziinə formasına mənfi təsir göstərir. Uşaqlarda bir çox xəstəliklərin yaranmasına bəlavasına zorluların vərdişlərə bağlıdır.

Son zamanlar ümumîtehsili makâtblarla keçirilen fiziki tarbiye fonsının mazmununda müyyân müsbet deyişiklikler yapılmıştır. Lakin hafısta 2 saat keçirilen fiziki tarbiye darsları uşaqların hareket faaliyetinin önlenmesi için kifayet etmirmiştir. Buna göre da uşaqların müntezem qaydaî dersdenkonan maşgâlalara calb olunması zoruridir.

Yetişmekte olan gencin  
nöslin hortufi ve harmonik  
inkışafını tomin etmek için ar-  
vacib şartlarından biri da onlardan  
sağlam hayat tərzinin formalas-  
dırılması hesab olunur. Sağlam  
həyat tərzini formalasdırmaq üçün  
ailə və məktəbin birgə fəaliyyət  
göstərməsi daha

məqsədəuyğundur. Beləliklə, məktəb yaşı uşaqların, sağlam hayatı, tarzı, ilk növbədə, onların sağlamlığını möhkəmləndirilməsi və qorunması üçün faal hayatı fəaliyyəti nəzərdə tutulur. Bura zərərlər vədişlərdən imtina etmək, düzgün qidalanma, gündəlik rejimin əməi edilməsi və gигиеник qaydaların istifadə olunması addır.

Dərs günü rejimində məktəbdə ən müxtəlif sağlamlaşdırıcı bədan tərbiyasi tədbirləri təşkil edilə bilər. Bu zaman bir sərənəri vəzifələr həll edilir; bədan tərbiyəsinə gündəlik həyatə daxil etməkla gündəlik hərəkət rejiminin fəallşdırılması; iş qabiliyyətinin optimallaşdırılması; sağlamlıq vəziyyətinin yaxşılaşdırılması və hərəkət mədoniyətinin təkmilləşdirilməsi, fiziki keyfiyyətlərin inkişaf səviyyəsinin yüksəldilməsi və s. Fiziki tərbiyənin ən somərəli sağlamlaşdırıcı vəsitələrindən biri də fəal istirahət hesab olunur. Passiv istirahətə müqayisədə fəal istirahətin faydası daha çoxdur. Son illər hərəkət qütlüyü, ażərəkçilik, hərəkət çatışmazlığı natiqasında məktəblilərdə ən müxtəlif spesifik xəstəliklər meydana çıxmışdır.

İnsanın sağlam hayatı tərziinə əsas amillərindən biri de yaşa, cinsə və sağlamlıq vəziyyətinə uyğun olaraq fiziki yüksəklərin sistematik qaydada yerinə yetiriləmədir. Bu proses, əsasən, dərsdənəkənər fiziki hərəkət və idman məşğələrində həyata keçirilir. Dərsdənəkənər məşğalaların fiziki tərbiə dərslərini tamamlaması daha məqsədə uyğundur. Mütəxəsislərin fikrinə, ürk-damar xəstəliklərinin, şəkərlə diabetin, maddələr mübadiləsinin pozulmasının, piylənmənin və dayaq hərəkət aparatında yaranma biləcək qüsürələrin hərəkət qılığı, hərəkət məhdudluğu ilə birbaşa əlaqəsi var. Hərəkət fəaliyyətinin normadan aşağı olması nəticəsində eritrositlərin azalması, toxumaları və baş-beyni oksigenlə təchiz etmək qabiliyyəti aşağı düşür. Bu amillər inkişafda olan organizmdə gedən normal prosesləri pozur (4). Bir qayda olaraq hərəkət qılığına, hərəkət çatışmazlığına məruz qalan uşaqlar galəcək hayat fəaliyyətinin bütün sahələrinə çətinliklə uyğunlaşır.

Məktəblilərlə aparılan fiziki tərbiə prosesi elə təşkil edilməlidir ki, hərəkət məhdudluğu, az hərəkətlilik aradan götürülsün və eyni zamanda, həddən artıq fiziki yük nəticəsində üzülmə baş vermasın. Fiziki tərbiya prosesində sağlamlaşdırıcı və tərbiyəvi vəzifələr vəhdət təşkil etməlidir. Sağlamlaşdırıcı vəzifə daha önəmlı olduğuna görə onun hayata keçirilməsinə xüsusi diqqət yetirilir. Çünkü fiziki tərbiyənin digər vəzifələrinin hayata keçiriləsi üçün, illər növbədə, sağlamlıq tələb olunur. Hərəkət fəaliyətinin psixi pozuntuların profilaktikasında çox böyük rol var. Son zamanlar təlim prosesinin intensivliyinin artması ilə əlaqədar bu məsələ daha qabarıq halda təzahür edir (2). Faal hərəkətlər stres vəziyyətlərini aradan qaldırmağa əlverişli imkan yaradır. Fiziki hərəkətlərdən düzgün istifadə etməklə məktəblilərin əqli iş qabiliyyətinə müsbət təsir göstərmək olar. Optimal hərəkət fəallığı yetişməkdə olan uşaq organizminin hayat fəaliyyətini normallaşdırmaq üçün on səmərəli təsir vəsiti hesab olunur. Fiziki hərəkətlərin həddindən artıq və ya az olması organizmdə patoloji vəziyyətin yaranması ilə nəticələnə bilər. Buna görə də uşaqların hərəkət fəallığı elmi cəhətcə əsaslanırmış gigiyenik-normativlərə əsasında hayata keçirilməlidir.

Məktəbyaşlı uşaqlarda sağlam hayatı tərziin formalaşdırılması üçün xüsusi metodika tərtib edilmişdir. Metodikani tərtib edərək, əsasən, sağlam hayatı tərziində bəhs edən metodik ədəbiyyatdan istifadə edilmişdir.

Tərtib edilmiş metodikadan dərs və eləcə də dərsdənəkənər məşğələrlərdə istifadə edilmişdir. Bu prosesdə valideynlər də yaxından iştirak etməlidirlər. Bunun üçün valideynlərin məarifləndirilməsi zərurudur.

Sağlam hayatı tərzinin formalasmasında qidalanma mədəniyyətinin böyük rolu var. Hər bir insan qidalanmanın prinsiplərini və öz normal bədən çəkisiini tənzimləməyi bilməlidir (3). Səmərəli qidalanmanın əsasını insanın bədən çəkisinin, yaşının, əmək fəaliyyətinin, hayat tərziin və digər amillərin nəzərə alınması təşkil edir. Qidalanma mədəniyyətinin əsasını sutka orzində qida kalorisinin düzgün bölüşdürülməsi təşkil edir. Bununla belə qida rejimi fərdi xarakter daşımaldır (1). Çox zaman qida rejiminin əksinə suradətə düşürdürilməsi organizmə monfi təsir göstərir.

Biz şagirdlərdə sağlam hayatı tərziin formalasdırmaq üçün valideynləri də bu nüsxə cəlb etmişik və müəyyən məarifləndirici səhəbtər aparmışq. Eksperimentin gedisində uşaqlarda sağlam hayatı tərzinin formalaşdırılması üçün xüsusi metodika tərtib edilmişdir. Metodikani tərtib edərək, əsasən, sağlam hayatı tərziində bəhs edən metodik ədəbiyyatdan istifadə edilmişdir.

Tərtib edilmiş metodikadan dərs və eləcə də dərsdənəkənər məşğələrlərdə istifadə edilmişdir. Bu prosesdə valideynlər də yaxından iştirak etmislər. Onlarla "sağlam hayatı tərzi" mövzusunda diskussiya aparılmış və bu məsələ ilə bağlı mühəzirlər oxunmuşdur. Bu tədbirlərdən sonra valideyn və uşaqlarda sağlam hayatı tərzini münasibat dayışmış və onları dərsdənəkənər fiziki hərəkət və idman məşğələrlərdə dəha fəal iştirak etməyə başlamışlar.

Növbəti dəfə "Sağlam hayatı tərzi və insanın geleceyi" mövzusunda xüsusi tədbir keçirildi. Tədbirdə mövzu ilə bağlı bir neçə video materialı nümayiş etdirildi. Video materiallarda fiziki hərəkətlərin sağlamlaşdırıcı əhəmiyyəti haqqda mətbətli məlumatlar verildi. Keçirilən tədbirdən bir neçə gün sonra uşaqlarla diskussiya təşkil edildi. Burada uşaqlar sağlam hayatı tərziin insan üçün naya lazımlılığı haqqda müştəqil qaydada fikir söyleyidilər.

Diskussiyanın sonunda bütün şagirdlər belə bir nəticəyə gəldilər ki, sağlam hayat tarzının əsasını hərəki fəaliq, bədənin möhkəmləndirilməsi, rasiyal qidalanma, gün rejiminin əməl edilməsi, şəxsi güyigiyə və zərərlı vərdişlərdən imtina etmək təşkil edir. Nəticədə hər bir şagirddə nəyin pis və nəyin yaxşı olması haqqda dağıq təsəvvür yaranmışdır.

Bundan başqa, uşaqlarda zərərlər vərdişlərə qarşı mübarizə aparmaq və sağlam hayat haqqında düzgün fikir yaratmaq üçün psixoloji diskussiyadan da istifadə etmişik. Diskussiyada zərərlər vərdişlərdən istifadə edən insanların aqibəti ilə bağlı müxtəlif faktlar söylənilmişdir. Uşaqlara izah edildi ki, zərərlər vərdişlərə aluda olan insanların nəticədə cəmiyyətdən təcrid olunmaqla tənhalılaşdır olurlar. Nəhayət, diskussiya iştirakçıları belə bir nəticəyə gəldilər ki, sağlam hayat tarzının formalşaması bilavasitə hər bir şəxsin özündən asılıdır və bu vərdişlərə aşağı məktəb yaşlarından yiyələnilməsi daha məqsədə uyğundur.

Bələliklə, sağlam hayatı tərzi insanın dünyagörüşündən, səsial və mənəvi tacrlübəsinin vəhdətindən asildir.

**Məqalənin elmi yeniliyi.** Məqalədə ilk dəfə olaraq, məktəbyaşlı uşaqlarda sağlam hayat tarzının formalşdırılmasının səsial-mədəni problemləri, bu işin pedaqoji və metodik istiqamətləri təhlil olunur.

**Məqalənin praktik əhəmiyyəti və tətbiqi.** Məqalədə məktəbyaşlı uşaqlarda sağlam-mənəvi psixoloji mühitin formalşdırılması imkanlarından istifadəyə aid xeyli sayıda metodik tövsiyələr özəksini tapmışdır.

Nəticə etibarıla demək olar ki, kiçikyاشlı məktəblilərin sağlam həyatə qovuşmasının elminəzəri konsepsiyası açılmış, bu işin ümumi didaktik qanunuayğunluqları öz ifadəsini real fakt və hadisələrlə əlaqəli műqayisə əməliyyatları ilə tamamlanmışdır.

### İstifadə edilmiş ədəbiyyat

1. Cəfarov Q.M. Adaptiv bədən tərbiyəsi. Bakı, 2016.
2. Kukcov A.U. Обучение и здоровья. Москва, 1985.
3. В.П.Пеленко. Общая вакеология. Москва, 2000.
4. А.И.Киколов. Обучение и здоровье. Москва, 1985.

5. Оздorovitel'nye osnovy ticheskoe, sootvetstvuyushchee po-fizicheskikh uoprashchenij. M.Vlados. 2008.

**Магамед Аскеров,**

**Сабир Ыльинев,**

**Рухангиз Аскерова,**

**Общая характеристика здо-**  
**рового образа жизни детей**

**школьного возраста**

**Резюме**

**Mahammad Askerov,**

**Sabir Yolchuyev,**

**Rubengiz Askerova,**

**General characteristics of healthy lifestyle of school children**

**Summary**

В статье отмечается что состояние здоровья отражается на всех сферах жизни людей. Здоровье влияет на качество трудовых ресурсов, на производительность общественного труда и тем самым на динамику экономического развития общества.

Одним из обязательных факторов здорового образа жизни школьников – система-

The state of health is reflected in all spheres of human life. Health affects the quality of labor resources, the productivity of social labor and thus the dynamics of the economic development of society.

One of the most important factors of a healthy lifestyle of schoolchildren is the use of physical activites corresponding to sex, age, and health.